

Ustadlarımızın xatırəsinə

... OXUDUN “BALA NƏRGİZ” (“Eynulla Cəbrayılov-90” silsiləsindən)

Fəxrəddin MEYDANLI

Eynulla Cəbrayılov: - bu ad Azərbaycan Xalq musiqi sənətini, muğam və təsniflərini sevən hər kəsə tanışdı.

Mən onu cəmi bir dəfə görmüş, amma onun ifalarını bir gün ərzində ac-susuz dinləməkdən doymamış və bu xatirə əbədi olaraq yaddaşımı həkk olunmuşdur...

Dəqiq deməyə çətinlik çəkirməm-cünki aradan 60 ilə yaxın bir zaman kəsiyi keçir. Təxminimə görə ötən əsrin 60-ci illərinin əvvəlləri idi, o zaman mənim 6-8 yaşılarımlı olardı.



Kəndə səs düşdü ki, bugünkü toyu Eynulla Cəbrayılov aparacaq. Bəli, mənim doğulub, boy-a-başa çatdığım Ucar rayonunun Boyat kəndində yaşayan və çox fəal əmək fəaliyyəti ilə məşğul olan Səftər adlı sürücü Eynulla Cəbrayılovu oğlu Tərlanın kiçik toyuna dəvət eləmişdi.

Həyətdə qurulmuş və o zamanların dəbdəbəli mağarlarından sayılan məkanda dəvətlilər yer almışdır. Eynulla Cəbrayılov oxuyur, qonaqlar isə onu dinləməkdə idilər.

Təbii ki, biz uşaqları mağara burxmirdilər. Biz mağarın yanlarına çekilmiş berezent çadırın birləşmələri arasında yaranan kiçik aralıqlardan xanəndəni izləyir və dinləyir, hərdən de istəməsək belə, hamı görsün deyə, uşaqlarla yerimizi dəyişməli olurdum. Bu ecazkar ifaları təbii ki, mənim yaşlılarımın hamısı eyni dərəcədə anlamır, sadəcə olaraq maraq xatirinə baxırdılar...

Amma mən, necə ki, gözümü açandan aşiq musiqisine, muğam və təsniflərə radioda bir dəfə qulaq asan kimi hamisini yaddaşımı yazar və yüksək tembrli cingiltili səsimlə həyətdə, məktəbdə, kəndin küçələrdində oxuyar və insanların marağını cəlb edərdim, bax elə buradan da “əliboş” getməyə hazırlaşmirdim. Yəni, Eynullanın oxuduqlarını birebir yaddaşımı yığıb, növbəti gün onu təqlid eləmeliydim...

O zaman Eynulla 26-28 yaşlarında olardı. Onun dəstəsində zurnacı, balamançı, qoşanağaraçı, tarçı və kamançı var idi. Eynullanın ecazkar səsi, muğamın ayrı-ayrı guşələrində bütün kəndi başına almışdı. Xatırlatmaq yerinə düşər ki, o zamanlar mikrafon və səsgücləndirici avadanlıqlar yox idi (bu texnika Ölkəmizdə illər sonra mövcud olmuşdur).

Eynulla təsnifləri ifa edən zaman və ya muğam şöbələrinin arasında çalınan rənglər-dəramədlər zamanı qavalı elə şövq ilə çalırdı ki, hamı onun əllərinə diqqət kəsildirdi. O əlinə baxmadan belə qavalı mağarın

hündürlüyü boyu yuxarı atar (uçurar) ve elə elinə baxmadan da qaval enerkən onu tutar və heç bir pauza vermədən belə yüksək ehtirasla çalmağa davam edirdi...

Mən elə həmin toydan sonra Eynullanın pərəstişkarına çevrilmiş, radio dalğalarında ifalarını səbrsizlikle gözləmiş və izləmiş, təbii ki, bu böyük xanəndənin repertuarında səslənən təsnif və muğamları da öz “repertuarıma” əlavə etmişdim.

Sonrakı irəlləyən illerdə onun ifalarını artıq mavi ekranдан da izləmək nəsib olsa da, təəssüf ki, onu real həyatda görmək, mənə bir daha qismət olmamışdır...

08 aprel 1935-ci il, Kürdəmir rayonunun əldən-ayaqdan uzaq olan kürqirağı kəndlərindən biri olan Şuşin kəndi-digər yaşayış məntəqələri kimi, günün işığı buludların arxasında itən kimi, Şuşının zülməti doğarmış, hər yer qaranlığa qərq olmuşdur. Ərzaq çatışmamazlığı, digər sosial qayğılar insanları sarsılmışdan “zövq” alarmış.

Barmağının gelinlik xinası hələ də getməmiş, qarnı burnunda olan Ağca gelinin Eynulla adlı əri elə cavan ikən dünyasını dəyişmiş və onun tir altında tek qalmasına səbəb olmuşdur...

Allah böyük və rəhmətlidir. Birini alar, minini verər deyirlər. Kəndə düşən səsə toplanan ağbirçəklər, Ağca gelinin dünyaya bir oğlan uşağı getirməsinə şahidlik etdi. Hələ göybəyi kəsilməmiş körpəyə isə, nakam atasının adını-Eynulla adını verirlər...

Təbii ki, zaman hər dərdin dərmanıdı. İllər keçəcək, zaman dəyişəcək, digər yerlərdə olduğu kimi, Şuşində də əhalinin sosial vəziyyəti yaxşılaşacaq, bu dönenmdə Eynulla da böyüüb yeniyetmə, yetkin vaxtlarına çatacaq, əlini qulağının dibinə qoyub yanğılı-yanğılı oxuyacaq və onun səsinin sədasi nəinki Şuşının, Kürdəmirin, hətta Azerbaycanın hər yerindən gələcək, toy-mağarlarda aparıcı xanəndə kimi püxtələşərək, səriştəli bir sənətkar kimi formalaşacaqdı.

Bir saçını qara, bir saçını ağı hörən Ağca ana, Eynulanın qayğısız böyüməsi üçün gecə-gündüz çalışır, ona atasız olmasına hiss eletdirməzmiş. Eynulla da öz növbəsində anasına təsərrüfat işlərində kömək edər, ona arxa-kömək olduğunu yetərinçə sezdirməmiş...

Şuşin kəndi çayqıraqı və bol su hesabına geniş meşə ərzisində malik olan kəndlərdən olduğundan, təbii ki, insanlar da-xüsusən uşaqlar da meşənin təbii nemətlərində bolluca mənfəətlənirdilər.

Kiçik yaşı Eynulla da meşədə tut ağacına çıxar və tut yeyə-yeyə zənguləli səsiylə elə oxuyarmış ki, səsi nəinki Şuşını, hətta ətraf kəndləri belə öz cazibəsinə alarmış.

Onu müəllimləri məktəb tədbirlərində oxudar, həmyaşlılarına nümunə göstərərlərmiş.

Eynullanın sinif yoldaşı Qabil Hüseynovun (Allah xeyirli ömrü versin bu ixtiyara) dediklərindən:- “Biz Eynulla ile 1952-53-cü tədris ilində, Şuşinə qonşu kənd sayılan Köhünnü kənd məktəbinin VII sinfində bir yerde oxumuşuq. Mənim də səsim olmasına və məktəb tədbirlərində oxumağıma baxmayaraq, Eynullanın səsi daha zil, daha şaqraq, daha şirin olduğundan, o həmişə ondə gedərdi.

Eynulla çox ədəb-ərkanlı, müəllim və sinif yoldaşlarına hörmətlə-ehtiramla yanaşan, böyük-kiçik yeri bilən bir uşaq idi...

Şirvan musiqi mühitində-abhavasında yetişən Eynulla Cəbrayılov bu bölgənin ustad sənətkarlarının, aşiq və xanəndələrinin ifa və ənənələrindən behrələnmiş və heç bir musiqi təhsili olmadan belə, muğam sənətinin sırlarına özbaşına yiylənmişdir.

Gənc yaşlarından peşəkar xanəndə kimi respublikada tanınmağa başlamış Eynulla Cəbrayılovun Aşıq Şakir və zurna-balaman ifaçısı Həsrət Hüseynovla birgə çıxışları isə, xüsusi əlamətdar-yaddaqalan olmuşdur.

Eynulla Cəbrayılov “Dur gəl nazlana-nazlana”, “Bala nərgiz”, “Kimə yalvarım” və s. bu kimi xalq mahnılarını böyük şövqlə oxuyan bir ifaçı kimi çox tez məşhurlaşmışdır.

Eynulla Cəbrayılov geniş diapazonlu, rəngarəng, tembri güclü səsə malik xanəndə olmuşdur.

Eynulla Cəbrayılov 1952-ci ildən, ömrünün sonuna kimi Kürdəmir rayon Mədəniyyət evində çalışmış, eyni zamanda, respublikanın musiqi həyatında yaxından iştirak etmişdir. O, 1956 və 1957-ci illerdə Azerbaycan gənclərinin birinci və ikinci festivallarının laureati olmuşdur.

Eynulla Cəbrayılovla uzun müddət toy-məclis iştirakçısı olmuş, Kürdəmirdə yaşayan ahil sənətkarardan olan 75 yaşılı (1948) Safəli Əliyevin xatirələrindən bir neçə yarpaq:-

“Xan Şuşinski kimi, Eynulla da qeyri-adi səs tembrinə malik xanəndələrdən idi. Məktəbdə bir neçə il “oxumasına” baxmayaraq, o da Xan əmi kimi yazıp-pozmağı bilmez, konsertlərdən alacağı qanarar cədvəline imza əvezinə, mürəkkəblənmiş barmağını basardı. Muğamları, onların şöbələrini, eləcə də qəzəlləri ağızdan ağıza öyrənmiş, bəzi qəzəlləri isə sənet yoldaşlarına və ya sonradan uşaqlarına oxudub, yaddaşına həkk edərdi. Fantaziyalı oxuyan xanəndə idi Eynulla.

Məclislərdə sıfarişə uyğun olaraq, eyni adlı muğamı və ya təsnifi bir gündə dəfələrlə təkrar-təkrar oxusayıd bełə, hər ifa yeni boğaz, yeni gül baxımından özündən əvvəlki ifadan yaxşı mənada seçilər və qətiyyən şablon ölçülü ifası olmazdı Eynullanın. O, bütün muğamları özünəməxsus bir şirinliklə, ürək yanğısı ilə oxusa da, “Zabul”u xüsusi ifa tərzi ilə, əvəzsiz şəkildə oxuyardı.

Eynullanı uzun müddət tarda Azerbaycan Respublikasının xalq artisti Rübəbə Muradovanın bacısı Mahruq Muradovanın həyat yoldaşı Şükür, qarmonda isə “Qarmon Ənvər” müşayət eləyiblər.

Hərdən elə olurdu ki, Eynullanın səsi tam batırıldı. Peşimançılıq hissi keçirirdik ki, bəs toyun aqibəti necə olacaq. Amma o, bunun da çarəsini biliirdi. Belə olanda o, qaynanmış nehrə yağıını elə isti-isti, tortalı şəkildə içər və bununla da, anı olaraq səsi əvvəlki kimi şaqqlıdayardı.

Eynullanın muğam təhsili (akademik təhsili demək istəyir-müəllif) olmadığından, muğamları ifa edərkən bəzən şöbələrin yerini qarışdırar, ardıcılılığı pozardı, amma bu həmin muğamin estetikasına, çatımlılığına qətiyyən xələl getirməzdi.

Eynullanın səsinin bütün registrlərdə, hətta ən zildə işlədiyini və onun notları bilmədiyindən istifadə edərək, Qubada toy zamanı onu, özünün xəbəri olmadan "imtahan" eləmək istəmişdi.

Ələddin tarda, Seryoja isə kamanda müşayət etməklə, "Çahargah" dəsgahını "do" pərdəsi əvəzinə "re" pərdəsində, yəni bir diapazon yuxarı notta tutsaq da, Eynulla bütün pərdələrdə layiqincə gəzişərək, ifasını yüksək şövqilə başa vurduqdan sonra, nə baş verdiyini bilmədən, səsinin yorulduğuna eyhamla "deyəsən mənim səsim geriliyir axı" deyibmiş...

Oluğ ki, toyun qızığın çağında işığı bilərkdən söndürüblər ki, Eynullanı çətinə salsınlar, oxusuna xələl gətirsinlər. Amma Eynulla belə halda da, qərəzdən xəbəri olmadan mikrafonsuz, neft lampası işığına daha da şurlu oxumuş, bu onun ifasının rəngarəngliyinə qətiyyən kölgə sala bilməmişdi.

Xan əmi ilə Eynullanı əvəz edəcək xanəndə olmayıb, yəqin ki, bugündən sonra da çətin ki, olsun.

Eynulla Ucarın Müsüslü kəndindəki toy məclisi-ərinə tez-tez dəvət alardı. Ona Müsüslüdə xüsusi sevgi və saygı göstərilərdi. Müsülinün ağsaqqalı, uzun müddət müəllim işləmiş, sonralar isə kənd toylarının aparıcısı olan Nurəddin müəllim çıxışları zamanı Eynullanın sənətinə çox böyük qiymət verə, şəninə layiqincə təriflər söyləyərdi.

Eynulla səxavətli adam idi, imkansızın toyuna qiymət sövdələşməsi eləmədən gedər, hətta toyana da yazdırardı.

Hansısa toya qonaq qismində dəvət edilərdi, camaat arasında oturar yeyər-içər, xahiş minnət olsa belə oxumaz və toyanasını yazdırıb, çıxıb gedərdi.

Eynulla lovğa adam deyildi, sadədən sadə idi. Bəzi sənət adamları kimi cəmiyyətdən təcrid olunmazdı. O boş vaxtlarında Kürdəmiri gəzer, insanlara ünsiyyətdə olar, çay süfrəsində həmsöbet olar, hamıyla qaynayıb qarışardı-təki ona hörmətlə yanasınlar. Özünü yuxarı tutan adamlara o da bigənəlik göstərərdi.

Eynulla həm də ovperərəst adam idi. Musiqiçi yoldaşları ilə tez-tez ova gedər, əldə etdiyi ov qənimətlərini yoldaşları arasında ədalətlə bölərdi.

Azərbaycan Respublikasının xalq artisi, Prezidentin fərdi təqaüdçüsü, Ustad tarzən Ağasəlim Abdullayevin dediklərindən...

"Mən hələ uşaqlıqdan Eynullanın səsinə-ifasına heyran idim.

Kürdəmirdə yaşayıl-yaradan Aşıq Şakiri Bakı kəndlərinə toylara tez-tez dəvət edərdilər, xüsusən də Nardaran və Binə kəndlərinə. O zamanki aşıqların dəstəsində mütləq xanəndə də olardı. Aşıq Şakirin dəstəsinin xanəndəsi də Eynulla Cəbrayılov idi. Bu iki böyük sənətkarın apardığı toylar sutka ilə davam edər, nə onlar oxumaqdan yorular, ya da toy əhli onları dinləməkdən bezərdilər.

Mən də bir çox kənd uşaqları kimi, toy mağarlarına buraxılmasaq da, bu toyları mağarın aşağı tərəfindən və ya mağarın yanına çekilən çadırların arasından, ya da dəliklərindən izləyər və xüsusi bir zövq alardım...

Sonrakı illərdə özüm də Azərbaycan musiqi aləminin bir üzvünə çevrilərək, tar sənətinə yiylən-

dikdən sonra da, Aşıq Şakirin və Eynulla Cəbrayılovun ecazkar musiqisi yaddaşında qalmaqdır idi...

Xoşbəxtlikdən elə oldu ki, 1990-ci ildə Azərbaycan Televiziyanın təşəbbüsü ilə Azərbaycan Respublikasının xalq artisi, böyük muğam ustadı və qəzəliyyat xəzinəmizin mahir daşıyıcılarından olan Hacıbaba Hüseynov haqqında çekilən və mənim də iştirakçıı olduğum "Ocaq başı" filminin bir hissəsi Kürdəmirdə çekiləsi oldu.

Mən orada çekilişdə iştirak edən kürdəmirli, tanınmış şair-aşıq Əhməd Rüstəmovla və ünlü xanənde Eynulla Cəbrayılovla yaxından tanış oldum və təbii ki sənət barəsində maraqlı söhbətlərimiz də oldu. Və mən elə orada da Eynullaya söz verdim ki, onu Azərbaycan televiziyasına dəvət edəcək və ifalarından nümunələri ləntə alırdıracagam. Bu belə də oldu. Bu söhbətdən bir az sonra mən Eynullanı çəklişə dəvət elədim və rəhbəri olduğum Xalq Çalğı Aletləri Ansənlının müşayəti ilə "Mirzəhüseyin segahı"nın və "Arazbarı" zərb muğamını ləntin yaddaşına köçürdük. O vaxtı qaydalara görə hər ifaçının səsi lente alınmazdı, alınsa da bir-iki ifaya icazə verilərdi.

Eynulla Cəbrayılovun ifasındaki "Mirzəhüseyin segahı" eñirə gedəndən sonra bu ifa, ölkə ərazisindən çox səs saldı və Azərbaycanın müxtəlif guşələrində yaşayan vətəndaşlardan Ana Televiziyanın Musiqi redaksiyasına daxil olan çoxsaylı telefon zəngləri vasitəsiyə və kütləvi məktublarda, Eynulla Cəbrayılovun yeni ifalarını dinləmək istədikləri barədə arzularını bildirirdilər. Elə bunun nəticə olaraq ölməz sənətkarın ifasında "Rast" dəsgahını da ləntin yaddaşına yazımağa müəyyəsər olduq. Adları çekilən hər üç ifa Azərbaycan Teleradio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Qızıl fond"unda qorunaraq saxlanılmaqdır və ara-sıra mavi ekran vasitəsiylə yayınlanıqdır.

Eynulla Cəbrayılov bişmiş xanəndə idi. O, ilk dəfə olaraq çekilişdə iştirak etməsinə baxmayaraq, hər üç musiqi nömrəsini birbaşa oxuyaraq tamamladı. Ansənblla elə ünsiyyətə girdi ki, elə bil illədir ki, bu ansənlının müşayətiyle oxuyurmuş kimi...

Özü də çox sade və ədəb-ərkanlı, "bəli"- "xeyir"lə danışan yüksək intellekt sahibi idi Eynulla Cəbrayılov.

O, nadir xanəndələrdən idi. İndiki genç xanəndələrimizdən Mirələm Mirələmovu bu sıradan hesab etmək olar.

Biz Eynullanın ifasında digər muğamları da yazımağa qərar vermişdik. Təessüf ki, ömür vəfa etmədi və muğamsevər ictimaiyyətimiz Eynullanı tez itirdi... Allah rəhmət eləsin."

Azərbaycan Respublikasının Xalq artisi, ustad xanəndə-müəllim, çoxları xalq mahnısına çevrilmiş yüzlərlə təsnifin müəllifi olan mərhum sənətkarımız Əlibaba Məmmədov deyirmiş ki, Eynulla Cəbrayılov olan məclislərə getmərəm(təbii ki, hörmət əlaməti olaraq).

Bir gün bir kürdəmirli oğlunun toyuna Əlibaba Məmmədovu dəvət eləmək məqsədiylə Bakıya gəlir və çətinliklə olsa da filarmoniya əməkdaşlarının birindən onun ev ünvanını alır və onunla görüşərək gelişimin səbəbini anladır. Bu zaman Əlibaba müəllim dəvət

olunduğu toyların qeydiyyatını apardığı cib defterçesini götürürək, gələn qonaqla toyun tarixini müəyyənleşdirir orada qeyd eləmək istəyərkən, birdən qonaqdan sən hansı rayondan gəlmisən deyə, soruşur.

Qonaq Kürdəmirdən gəldiyini deyince, Əlibaba müəllim əlindəki dəftərcəni örtərək -Kürdəmirdə Eynulla kimi xanənde ola-ola bura niyə gəlmisən, get onu da toyuna dəvət elə” deyir və qonaq da bu tövsiyyədən yararlanır...

Eynulla Cəbrayılov muğam aləminə o qədər bağlı bir el sənətkarı olmuşdur ki, hətta övladlarına da müğamlarımızın adlarını vermişdi.

Bir oğluna Zabul, bir oğluna Mahur, qızına isə Şahnaz adlarını vermişdir.

Bütün müğamları yüksək sənətkarlıqla oxuyan Eynulla, “Zabul” müğamını isə ayrı şövqilə oxuyardı.

1973-cü ildə oğlu Zabul 14 yaşında dünyasını dəyişdikdən sonra Eynulla bir müddət “Zabul”a müraciət eləməsə də, sonralar oxuduğu “Zabul”ları daha böyük üzək yanğısı ilə oxuyardı...

Azərbaycan Respublikasının xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Qoşanağara ifaçısı-ustası Sadiq Zərbəliyev:-

Mən bir Kürdəmirli, həm də musiqiçi ailəsindən olaraq, gözümü açandan atamlı yanaşı, məşhur zurnaçı Həsər Hüseynov, balabançı qardaşlar Əlibaba və Buludxan Heydərovları, Aşıq Əhmədi, Aşıq Şakiri, ünlü xanənde Eynulla Cəbrayılovu və bu kimi sənət adamlarını görmüşəm.

Zurna balaman ifaçısı olan atam Sırac Abışov, əvvəller qoşanağara ifaçısı, sonradan isə xanəndə olan qardaşım Ağabəy Zərbəliyev adlarını çəkdiyim sənətkarlardan behrələnmişlər.

Eynulla Cəbrayılovun musiqi savadı olmasa da, Allah Xan ƏMİ, Habil Əliyev və Zeynəb Xanlarova kimi sənətkarlara verdiyi vergidən, ona da vermişdi.

Eynulla Cəbrayılov “Qarabağ şikəstəsi”ni özünməxsus şəkildə oxuyar, bu şikəstəyə olan daxili bağlılığındandır ki, həyat yoldaşına “Məni “Qarabağ şikəstəsi”nin müşayeti ilə dəfn elətdir deyə”, vəsi də eləyibmiş.

Bir gün Vahid evində-çayxanada (indiki Filarmoniya bağında) mərhum Əlibababa Məmmədov-ƏMİ (Əlibaba müəllimi son onilliklərde musiqi camesində belə çağırırlar) mənə müraciətlə dedi ki, Sadiq-oğlum, bilirəm ki, sən Kürdəmirlisən. Sizdə Eynulla Cəbrayılov kimi bir ünlü, Allah vergili bir xanəndə olub-biz onuna dost idik. Eynulla savadsız olsa belə, o, bir çox musiqi savadı olanlardan fəhmi idi-o musiqini duyur, oxuduğu hər musiqi nömrəsinə öz möhrünü vururdu...

Söhbətə müdaxilə eleyən xanəndə Sabir Mirzəyev-Eynulla mənim də dostum idi, dedi. Amma onun toyxana sənətindən-meydangırılıyindən hamımız çəkinmiş, hamımız qorxmuşuq, necə ki, indi Bakı toylarında nardaranlı Məmmədbağır Bağırzadədə gündəmdədi, o zamanlar da, Eynulla gündəmdə olmuşdur. Sabirin sözlerine müdaxilə edən ƏMİ, yox ay Sabir, Eynulla bir başqa aləm, Məmmədbağırsa bir başqa aləmdir, onların sənətini qarışdırmaq olmaz dedi...

Sözünə davam edən Sadıq müəllim bir az qəhərənərək, bir az da kövrələrək, qardaşı Ağabəyin dəfni günü Eynulla Cəbrayılovun bir ünlü azan çəkdiyini-oxuduğunu və hamını zür-zükə gətirdiyini də xatırladı.

O, necə ki, Yaqub Məmmədovun “Mənsuriyyə”sindən, Sabir Mirzəyevin “Bəstənigar”ından eləcə də, Eynulla Cəbrayılovin “Zabul”undan yoxdur dedi...

Hər insanın, hər sənətkarın bu dünyaya gəlişi kimi, gedisi də də haqqdır. Amma, bir az irəlisi-gerisi var. Cox yaşamaq o qədər də önəmlidi. Mərhum şairimiz Bəxtiyar Vəhabzadə demişkən:-

“...Ömür payلانan zaman, görün kimə nə düşdü,
Üçüz il boz qarğaya, on il şahinə düşdü...”

Əsası odur ki, özündən sonra bir iz qoymağı bacarasan...

Bəli, 1992-ci ilin 14 sentyabrında 57 yaşında dünyasını dəyişən Eynulla Cəbrayılov, sənəti boyu izlə getmədi, iz qoysu getdi və yoxsuluğu ilə, əbədi ölməzliyə qovuşdu.

Böyük Hüseyin Cavidin sözləri ilə desək: - “Ölüm var ki, həyat qədər dəyərli...”

Ölümü də həyat qədər dəyərli olan, heç bir rəsmi titulu olmayan, amma, böyük xalq sevgisi ilə “Xalqın sənətkarı” olan mərhum xanəndəmiz Eynulla Cəbrayılova Ulu Tanrıdan rəhmət, məkanının cənnət olmasına arzu edirəm. Yerin rahat olsun Ustad! Amin.

Sən Şüsində doğuldun, yazın ilk çağlarında,
Boy atdın, yaşa doldun, kəndinin bağlarında.
Ağca ana bəslədi, şamama tağlarında-
sən atasız böyüdün, atasızlıq duymadın,
Ustad Eynulla, vallah, bu həyatdan doymadın.

Məclislərin quruldu obada, kənd, şəhərdə,
Oxudun gecə, gündüz, sübh obaşdan, səhər də-
Səsin gedən yolları, gedə bilməz kəhər də-
Zabulu tez itirdin, övlada toy qurmadın,
Ustad Eynulla, vallah, bu həyatdan doymadın.

Dedilər savadın yox, yazı-pozu bilməzsən,
Öyrəndiyin kimsə yox, ustad üzü görməzsən.
Boş yerə danışmayıb, hər üzə də gülməzsən-
ifaların möhtəşəm, toy əhlini yormadın,
Ustad Eynulla, vallah, bu həyatdan doymadın.

Necə şirin avazla, oxudun “Bala Nərgiz”,
“Kimə yalvarım” dedin, titrədi dərya-dəniz.
Şahnaz adlı qızın var-sənə bənzər-gülbəniz-
kimsəsizə toy tutub, kasıbdan haqq sormadın,
Ustad Eynulla, vallah, bu həyatdan doymadın.

Əlli yeddi nədir ki, həyat yolun bu oldu,
Nə yoğurdun, nə yapdın, ömrün belə yoruldu.
“Mirzə Hüseyn” deyəndə, çox könüllər duruldu-
kim nə sordu, oxudun, arzusuz kəs qoymadın,
Ustad Eynulla, vallah, bu həyatdan doymadın.

Mən dünyadan gedəndə, deməyin dərd xəstəsi,
Vəsi etdin, oxudun da "Qarabağ şikəstəsi".
"Dur gəl nazlana-nazlana", ürəyinin bəstəsi-
hamiya can söylədin, bircə qəlibi oymadın,
Ustad Eynulla, vallah, bu həyatdan doymadın.

Həmi doyunca dadmaz, bu həyatın barrından,
Gülün qoxub iyəlməz, hər gələn baharından.
Fəxrəddin Meydanlı da sənin heyranlarından-
heyif ki, bircə an da, həmsöhbətim olmadın,
Ustad Eynulla, vallah, bu həyatdan doymadın.

01.03.2023-Bakı

«ВОЛЕЮ СУДЕБ ПОПАЛ Я СЮДА ЗАПИСЫВАТЬ ИХ ПЕСНИ...». О МУЗЫКАЛЬНО-ЭТНОГРАФИЧЕСКОЙ ДЕЯТЕЛЬНОСТИ В.А. УСПЕНСКОГО В СРЕДНЕЙ АЗИИ

Александр ДЖУМАЕВ (Узбекистан)

Виктор Александрович Успенский (1879–1949) – один из основоположников музыкальной этнографии в республиках советской Средней Азии. Его деятельность в этом направлении продолжалась более 30 лет, начавшись вместе с установлением в регионе советской власти. В круге его творческого общения – музыканты, музыковеды, историки,

востоковеды, этнографы, местные интеллектуалы-просветители: Н.Н. Миронов, Е.А. Чернявский, Э.Я. Мелнгайлис, Н.С. Лыкошин, Е.М. Пещерева, А.А. Семенов, Абдурауф Фитрат, Гулям Зафари, В.М. Беляев, А.В. Затаевич, Е.Е. Романовская, Шорахим Шоумаров, А.Ф. Козловский, И.А. Акбаров и другие. Все они – «действующие лица» той эпохи, и каждый достаточно хорошо известен. Хотя в контексте истории становления советской музыкальной этнографии их деятельность еще изучена недостаточно. Список имен может быть расширен, в том числе, за счет менее известных и неизвестных лиц, биографии которых еще предстоит реконструировать.

Особое значение деятельность В.А. Успенского имела для молодых советских республик – Туркестанской Автономной Советской Социалистической Республики (ТАССР), а затем Узбекистана и Туркменистана. В каждой из них у него сложились свои творческие интересы и приоритеты. В Туркмении В.А. Успенский занимался преимущественно музыкально-этнографической работой, осуществив три значительных музыкально-этнографических экспедиции. На основе собранного обширного материала он подготовил (в соавторстве с музыковедом В.М. Беляевым) два тома нотных записей с комментариями хорошо известной в музыкальном мире «Туркменской музыки» [Успенский, Беляев, 1928; Успенский, Беляев, 1979; Успенский, Беляев, 2003]. Туркменские записи Успенского имели широкое музыкально-культурное значение, став образцом музыкально-этно-графической работы в СССР; они повлияли и на развитие советской композиторской школы, вызвав появление сочинений, основанных на



В.А. Успенский.